

Uşaq ədəbiyyatı

Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

Elnarə Akimova

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: akimovaelnara@mail.ru

Annotasiya. Məqalədə XX əsrin əvvəllerində fəaliyyət göstərmiş böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin uşaq ədəbiyyatı yönündəki yaradıcılığından bəhs edilir. Onun “Dəbstan” və “Rəhbər” jurnallarında çap olunan şeirləri, maarifləndirici missiyası, ilk anadilli dərsliklərin və oxu kitablarının hazırlanmasında göstərdiyi sadailik nümunəsi konkret faktlar əsasında müəyyənənmişdir.

Sabirin yüksək poetik istedadının, uşaq psixologiyasına dərindən bələdliyinin, sadə və anlaşıqlı dilin, yığcam və bitkin süjetin məhsulu olan klassik uşaq şeirləri orta məktəb dərsliklərimizdə bu gün də öz layiqli yerini tutmaqdadır. Büyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərini elə bu iki istiqamətdə: dərsliklərin hasilə gəlməsində rolunu araşdıraraq və poetikasının incələyərək sənətkarlıq xüsusiyyətlərini meydana çıxarmaq doğru olardı.

Açar sözlər: XX əsr, uşaq ədəbiyyatı, maarifçilik, dərslik, şeir, mənəvi-əxlaqi məsələlər

Məqalə tarixçəsi: göndərilib – 06.03.2023; qəbul edilib – 27.03.2023

Mirza Alakbar Sabir and children's literature

Elnara Akimova

Doctor of Philological sciences

Institute of Literature named after Nizami Ganjavi. Azerbaijan.

E-mail: akimovaelnara@mail.ru

Abstract. The article talks about poems by on a children's literature in the work of the great Azerbaijani satirist poet of the twentieth century Mirza Alekber Sabir. His poems published in the Debistan and Rahbar magazines, his educational mission, the first textbooks in his native language and books for reading compiled by him are determined on the basis of specific facts and serve as an example of his selfless activity. Sabir's high poetic talent, deep knowledge of child psychology, simple and understandable language of poetry represent classical children's literature as a product of a short and holistic plot and today occupy a worthy place in textbooks for secondary schools. It would be very important to reveal the activity of the great poet in the development of children's literature in the following two directions: the study of the role of compiling textbooks and the nuances of the creative features of his poetry.

Keywords: the XX century, literature of children, enlightenment, textbook, poem, moral issues

Article history: received – 06.03.2023; accepted – 27.03.2023

Giriş / Introduction

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. “Beynəlmiləl” kimi son dərəcə ciddi şeiri yanan qələmdən ince ruhlu uşaq şeirləri də çoxmışdır. O, məktəbdarlıqla yanaşı, “Dəbistan” və “Rəhbər” jurnallarında, “Birinci il”, “İkinci il”, “Yeni məktəb” dərsliklərində, həmçinin “Səda”, “Həqiqət”, “Günəş” və s. qızılçılarda əsərləri ilə daim iştirak etmiş, “Yaz günləri”, “Uşaq və buz”, “Qarınca”, “Cütçü”, “Molla Nəsrəddinin yorğanı”, “Əskik alıb, artıq satan tacir”, “Yalançı çoban”, “Uşaqlara”, “Analar bəzəyi” kimi şeir və mənzum nağılları, həmçinin İ.Krilonovdan tərcümə etdiyi “Qarğı və Tülü” təmsilini qələmə almışdır. Sabirin yüksək poetik istedadının, uşaq psixologiyasına dərindən bələdliyinin, sadə və anlaşıqlı dilin, yiğcam və bitkin süjetin məhsulu olan klassik uşaq şeirləri orta məktəb dərsliklərimizdə bu gün də öz layiqli yerini tutmaqdadır. Böyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərini elə bu iki istiqamədə: dərsliklərin hasılı gəlməsində rolunu araşdıraraq və poetikasının incələyərək sənətkarlıq xüsusiyyətlərini meydana çıxarmaq doğru olardı.

Əsas hissə / Main part

Məlumdur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində milli uşaq ədəbiyyatının və dərsliklərin formalasdırılıb inkişaf etdiriləsi uğrunda hərəkat başlamışdır. Bu işdə Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Mirzə Fətəli Axundov, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq, Abbas Səhhət, Süleyman Sani Axundovla bərabər, Mirzə Ələkbər Sabir və digərləri mü hücum rol oynamışdır.

1905-ci il 17 oktyabr manifestindən sonra Rusyanın başqa ucqarlarında olduğu kimi Qafqazda, o cümlədən Azərbaycanda da bəzi azadlıqlar hayata keçirildi. Mətbuat yaratmaq üçün icazə istəyən ziyalıların bəzilərinin xahişlərinə müsbət cavab verildi. Ə.Hüseynzadə, Ə.Ağayev, H.Vəzirov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, O.Nemanzadə kimi yazıçılar gündəlik ədəbi-ictimai-siyasi qəzetlər çap etdiyi bir vaxtda müəllim-yazıçılar uşaq mətbuatına böyük ehtiyac olduğunu görərək bu işi həyata keçirməyə başladılar. Bunun nəticəsi olaraq hasılı gələn “Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907) jurnallarının nəşrə başlaması, həm ədəbi, həm də pedaqoji ictimaiyyət tərəfindən sevincə qarşılındı və həm pedaqoji fikrin, həm də milli uşaq ədəbiyyatının sürətli inkişafına təkan verdi. M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət, Abdulla Şaiq kimi uşaq ədəbiyyatının qüdrətli yaradıcıları meydana çıxdı.

Ümumiyyətlə, XX əsrin əvvəllərində, 1906 və 1907-ci illərdə Bakıda keçirilən I və II müəllimlər qurultayı, orda qəbul edilən qərarlar milli uşaq mətbuatımızın yaranması və milli uşaq ədəbiyyatının canlanması məxsusi mərhələ təşkil edir. Mirzə Ələkbər Sabir ilk milli uşaq jurnalı olan “Dəbistan”ın nəşrini digər həmkarları kimi böyük sevgi ilə qarşılımış, yazdığı bir çox maraqlı uşaq nümunələrini bu jurnalda çap etdirmişdir.

İlk nömrəsi 1906-ci il aprelin 16-da çıxan “Dəbistan” jurnalı ayda iki dəfə geniş bir programla çap olunurdu. Birinci nömrədə verilən program məqaləsində göstərilirdi ki, jurnal uşaqların öz həyatına dair gülməli və iibrətamız həkayələr və mənzumələr çap etməklə onların “zəif və bivüət əql və dərrakələrini genişləndirməyi”, onlarda “gözəl hissələr və təcrübələr yaratmağı özüne məqsəd seçmişdi” [1, s.407]. Bu məqsədə çatmaq üçün jurnal öz səhifələrində bədii ədəbiyyata geniş yer verirdi. Çap olunan əsərlər, əsasən, Azərbaycan yazıçılarının şeir və həkayələrindən, rus və şərqi ədəbiyyatından edilmiş tərcümələrdən ibarət idi. Bu əsərlərin çoxu maarifin, məktəbin gözəlliyyindən bəhs edir, uşaqlarda məktəbə, təhsilə maraq və sevgi hissələri oyadırı. “Elm və texnika nailiyyətlərinə, coğrafiya, fizika və heyvanata aid ocerklərdə qitələrdən,

saat, kompas kimi şeylərin mənşəyindən, əhəmiyyətindən və s. bəhs olunurdu. H.Zərdabinin nağılvəri ocerkləri “Dəbistan”ın balaca oxucularını heyvanat aləmi ilə tanış edirdi” [3, s.310].

Lakin “Dəbistan” jurnalı uzun ömürlü ola bilmədi. Mətbəə xərci ilə bağlı maddi çətinliklər və abunəçi yoxluğu ilə əlaqədar cəmi 27 nömrəsi çıxdıqdan sonra jurnal 1908-ci ilin mart ayında bağlandı. Bu xəbəri dərin təəssüf hissi ilə qarşılan Mirzə Ələkbər Sabir yazmışdı:

*Əlmünətü lillah ki “Dəbistan”da qapandı!
Bir badi-xəzan asdı, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdú qavun-qarpızı, bostan da qapandı! [4, s.88]*

“Dəbistan” jurnalından əvvəl isə “Rəhbər” (redaktor Mahmudbəy Mahmudbəyov) bağlandı. Bu jurnalın da ilk nömrəsi 1906-ci il 24 sentyabrda çıxmış, cəmi 5 nömrəsi buraxıldıqdan sonra 1907-ci ilin yanvar ayında maddi çətinlik üzündə nəşrini dayandırmışdı. Beləliklə, 1911-ci ilə qədər Azərbaycanda uşaqlar dövri mətbuatsız qalmışdı. 1911-ci ildə təşkil olunan “pedaqoji kurs”un iştirakçıları uşaqlar üçün “Məktəb” adlı jurnal təsis etməyə qərar verib, bu işi həyata keçirmək üçün icazə aldılar. 1911-ci ilin noyabr ayından Bakıda iki həftədə bir dəfə (redaktörleri: Qafur Rəşad Mirzəzadə və Əbdürəhman Əfəndizadə) nəşr olunmağa başlamış, 1920-ci ilə qədər davam etmişdir. “Dəbistan” və “Rəhbər” kimi “Məktəb” də elmi-pedagoji və ədəbi-bədii jurnal idi. Bu jurnalların faydası nə oldu? Ədəbiyyatşunas alim Əflatun Məmmədov 1977-ci ildə çap etdirdiyi “Azərbaycan uşaq ədəbiyyatı” (“Dəbistan”, “Rəhbər” və “Məktəb” jurnalları əsasında) kitabında yazır ki, “Hər üç jurnal Azərbaycan uşaq ədəbiyyatının yaranmasında müüm rol oynamışdır... Əsl uşaq əsərləri 1905-ci ilə qədər yox dərəcəsində idi. Yeni-yeni məktəblər açan, qıymətli dərsliklər hazırlayan M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M.Qənizadə və başqa yaziçi, şair və maarif xadimləri uşaq ədəbiyyatının gözəl və rəngarəng nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən sonra yaratmışlar” [3, s.20].

Uşaq ədəbiyyatının əsas yaradıcıları realist yazıçılar və maarif xadimləri idi. Mirzə Ələkbər Sabir onlardan biri olaraq, həm məktəbdə çalışır, uşaq psixologiyasını və maraqlarını, onların hansı ədəbiyyata ehtiyac hiss etdiyini çox yaxşı biliirdi. Onun şeir və mənzum əsərlərində maarifa, məktəbə, tərbiyə məsələlərinə xüsusi diqqət yetirilirdi. “Dəbistan” və “Rəhbər” jurnallarının nəşri onun uşaq ədəbiyyatı ilə bağlı davamlı fəaliyyət göstərməsinə yol açmış, uşaq ədəbiyyatının problemlərini duymağa imkan yaratmışdır.

1908-ci ildə Bakıda nəşr edilən “İkinci il” dərsliyində Mirzə Ələkbər Sabirin böyük əməyi olmuşdur. Şəhərin pedaqoji ictimaiyyətinin, ümumiyyətlə ziyalıların ciddi maraqla qarşılılığı bu kitab haqqında tədqiqatçı Nadir Vəlixanov yazır: “Bu dərslik Azərbaycan pedaqoji fikir tarixində yeni mütərəqqi hadisə olmuşdur. “İkinci il”in müəllifləri yenicə oxuyub yazmağa başlayan azərbaycanlı balaların təlim-tərbiyəsinə aid fikirləri sada, aydın dillə qələmə almağı qarşıya əsas məqsəd qoymuşdular. Məhz buna görə dərsliyin müəllifləri böyük şairimiz M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq təfəkkürünün asan qavrama bilməsinə uyğun, uşaq yaddaşında nəqs sala bilən, balaca oxucunun zövqünü oxşayan şeirlərindən nümunə verirdilər” [6, s.36-37].

Azərbaycan uşaq ədəbiyyatının inkişafı həmin dövrdə tərcümə edilən əsərlərə də zənginləşmişdir. XIX əsrin sonları, XX əsrin əvvəllərində rus, Qərbi və Şərqi ədəbiyyatından çoxlu bədii nümunə – şeir və nəşr Azərbaycan dilinə tərcümə edilmişdir. Həmin tərcümələr milli uşaq ədəbiyyatının formalaslaşdırılmış inkişaf etməsində müüm rol oynamışdır. Uşaq ədəbiyyatı sahəsində bədii tərcümə işində yaşı və tacribəli adıblərlə yanaşı gənc qəlam sahibləri də faallıq göstərmişlər. Bu tərcümələrdə Sabirin də rolü olmuş, rus yazarı Krilonov təmsillərini məharətlə dilimizə çevirmişdir.

Təbii ki, Sabirin milli uşaq ədəbiyyatımıza xidməti yalnız bədii tərcümə sahəsində gördüyü işlərlə möhdudlaşdırıb, o bu sahədə kifayət qədər istedadlı, həm də pedaqoji mühitə və uşaq dünyasına yaxından bələd olan S.M.Qənizadə, A.Səhhət, A.Şaiq, M.Ə.Sabir, S.S.Axundov və

diger müəlliflərlə birlikdə feallıq göstərərək klassik milli uşaq ədəbiyyatımızın formalasılıb inkişaf etməsinə nail olan şəxslərdən biridir.

Sabirin şeirləri uşaq ədəbiyyatının inkişafında misilsiz rol oynadı. Bir əsrə yaxın müddətdə bu şeirlər milli ruhumuzun ən dəyərli cəhətlərinin balalarımıza tanıdılmasında, onların dilimizə bağlılığında, yurdumuzu, təbətümizi, vətənimizi sevməsində mühüm rol oynadı.

Şairin “Uşaq və buz” şeiri bütün uşaqların şeirlə, ədəbiyyatla ilk tanışlığının başlandığı ünvandır. İllər ötür, zaman öz balaca qohrəmanlarına ən yeni, ən müasir texnologiyaların dili ilə müraciət edir, hətta əsirinə çevirir. Amma bu torpaqda doğulan, yenicə dil açan bütün körpələrin yaddaşının bir künçündə bu şeir özünə əbədi yuva salmış olur. Çünkü “Uşaq və buz” tək axıcılığı, sədə və rəvan yazılışı ilə deyil, həm də dili, sözü sevməyi uşaqlara öyrətdiyinə görə müstəsnadır:

*Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yera.
Durdu uşaq neylədi:
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yixansan, a buz!
Az qalib ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”*

“Yaz günləri” şeiri onların təbiət hadisələri, ilin fəsiliəri ilə tanışlıqla bərabər sabaha, gələcəyə ümdilərinin yer aldığı poetik nümunədir:

*Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar daşib sel olsun,
Taxillar tel-tel olsun.
Ağaclar açısn çıçək,
Yarpağı ləçək-ləçək.*

Məlumdur ki, “Hophopname”的inin üçüncü, təkmilləşdirilmiş nəşri 1922-ci ildə işıq üzü görüb. Yeni nəşr öz həcmindən görə ilk nəşrlərdən xeyli fərqlənib. Sabirin külliyyatına düşməyən bir sıra əsərlərini yeni nəşrə əlavə ediblər. “Məktəb şərqisi”, “Cütçü”, “Ağacların bəhsı”, “Elmə təğrib” şeirləri ilk dəfə bu nəşrdə çap olunur. Bu gün də məktəb dörsliklərində yer alan bu şeirlər uşaq ədəbiyyatımızın ən uğurlu poetik nümunələri sırasında yer alır.

*Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir,
Gah yüyürür, gah yixılır, gah durur.
Cütçü batıb qan-tərə, yer şumlayır,
Şumladığı tarlasını tumlayır.
Olsa da artıq nə qədər zəhməti -
İşləməyə var o qədər qeyrəti.
Çünki bilir rahat əziyyətdədir,*

*Şad yaşamaq səydə və qeyrətdədir.
İmdi əgərçi ona zəhmət olar,
Qişda əyalı, özü rahət bular;
Cəm edəcək tarlasının hasilin,
Bəsləyəcək ailəsin, həm elin.*

Mirzə Ələkbər Sabirin “Ağacların bəhsı” şeiri lovğalığın, evoizmin, yersiz iftixarın tənqidinə həsr edilmişdir. Bu şeirdə bəhsləşmə Alma, Palid və Şam ağacları arasında baş verir. Palid öz qaməti, budaqlarının möhkəmliyi, Alma ağacı meyvəsinin gözəlliyi, dadı-ləzzəti, Şam ağacı isə il boyu yaşıl olması ilə fəxr edir. Şeirdə bir ağac özünü təriflədikdən sonra başqası onun söylədiklərini tamam əhəmiyyətsiz hesab edərək özünü daha lazımlı və gözəl hesab edir. Şair həmin bəhsləşməni yiğcam, poetik təhkiyə üsulu ilə təqdim edir:

*Alma, palid, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə
Başladı tərifə palid qamətin,
Öyüdü özün zorbaliğın, halətin...
Alma ağacı ona verdi cavab: -
Eyləmə tərif özünü ey cənab
Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin.
Səndə bitər bir neçə vecsiz qoza
Ancaq o da qismət olur donquza.
Məndə vəli yaxşı, gözəl alma var,
Rəngini hər kim görə, heyran qalar!
Dadı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir... [5, s.383]*

Şam ağacı həmkarlarının söhbətini “boş danışq” hesab edir, özünün məziyyətlərindən söhbət açaraq, insanlar üçün daha gərəkli olduğunu bildirir:

*Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi: - Bəsdir, buraxın söhbəti!
Boş danışqdan nə çıxar, ay balam?
Qiş günü siz çılpaq olursuz tamam.
Leyk mənim qıṣda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi.
Lazısam ev tikdirən insanlara.
Həm dirəyəm, həm qapı eyvanlara.
Qiş sobada xəlq məni yandırar,
Mənşətim xəlqə mənim çox dəyər. [3, s.283-284]*

Sabir şeirində həm tənqidli pafos, həm də allcqoriyadan sənətkarlıqla istifadə etmiş, cəmiyyətdə, insanlar arasında gördükleri münasibətləri, xüsusi mənəvi-əxlaqi neqativləri təbiətdəki predmetlərin: bağdağı ağacların, güllərin, bostandakı bitkilərin üzərinə köçürməklə bir tərəfdən uşaqlara həmin bitki və meyvələr, güllər haqqında məlumat vermiş, digər tərəfdən bu ağacların və meyvələrin təmsil etdikləri ictimai subyektlərin daxili-mənəvi aləmini eks etdirmiş, bu yolla öz müasirlərinə, xüsusilə yeniyetmə və gənclərə gözəl sişətlər aşılamağa çalışmışdır.

Ümumiyyətlə, Sabir bütün əsərlərində mənəvi-əxlaqi tərbiyə məsələsinin işqlanılmasına xüsusi diqqət yetirmişdi. Onun əsərlərinin məzmununda insanpərvərlik, xeyirxahlıq, vəhşiliyə nifrət, möhkəm iradə, haqsızlığı nifrət ideyaları vardır. Əlbəttə, belə fikirləri Azərbaycanın bütün

klassik sənətkarlarının əsərlərində müşahidə etmək olar. Lakin XX əsrin əvvəllərində yazıçılar uşaqlar üçün yaratdıqları nəşr əsərlərində təlim-təbiyə məsələlərini xüsusən diqqət mərkəzində saxlayır, uşaqlarda müsbət keyfiyyətlərin formallaşmasına yardımçı ola biləcək hadisələrin təsvirinə geniş yer verirdilər. Mirza Ələkbər Sabir də bu mənada, real həyatı, uşaq mühitini bədii təsvirin mərkəzinə gətirirdi.

Şairin "Məktəbə təqrib" şeirindən bir misralara diqqət edək:

*Mənim bağım, baharım!
Fikri ziyanlı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfali oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!*

Sabirin uşaqlar üçün yazdığı "Qarğı və tülkü", "Təbib ilə xəstə", "Qoca bağban", "Qarinca", "Molla Nəsrəddinin yorgani", "Uşaq və pul", "İsgəndər və fəqir", "Azarlı kəndçi", "Hörümçək və ipək qurdú", "Yalançı çoban" və neçə-neçə şeiri sadə dillə yazılmış, böyük mənə kəsb edən nəsihətlərdir. Məhz ona görə də zaman keçdikcə böyük şairin bir çox misraları atalar sözünə çevrilir, dillər əzbəri olur. Necə ki "Qarğı və tülkü" şeirində deyilir:

*Olmasayı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.*

Sabir əksər şeirlərində folklorдан alınma süjetlərə və mənzumələrə daha çox diqqət yetirmişdir. Onun uşaqlar üçün qələmə aldığı bədii nümunələr, əsasən, süjetli hekayələrdən və mənzumələrdən ibarətdir, – deyə bilerik. Bu barədə bir faktı qeyd etmək lazımdır. XIX əsrin sonlarında Sultan Məcid Qənizadə öz şair dostlarına – Mirza Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi və başqalarına məsləhət görürdü ki, öz yaradıcılıqlarında süjetli şeirlərə, mənzumələrə daha çox yer versinlər. O, dostu Məhəmmədətqı Sidiqi 1894-cü ildə göndərdiyi məktubda yazırkı ki, "...Bəndə təlim və tədris işlərində millət nağıllarının faydalaların dərk etdiyimizə laməhalən bir neçəsinin dildən qələmə düşməgin çox arzu edirdim. Buna binaən öz həmvətənlərim - Şirvanın növcavan şairlərinə bu təklifi etdim" [2, s.279].

Nəticə / Conclusion

Bəli, Abbas Səhhətin Sabirə verdiyi klassik qiymətdə səsləndirdiyi "Sabirin asarı... İran məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir" fikrini böyük şairin uşaq ədəbiyyatının inkişafı yönündə xidmətlərinə də aidləmək olar. "Vətən, millət, dil" amalı Sabirin bu sahədə prioritetə çevirdiyi məqsədlər idi və iibrətamızdır ki, bu istiqamətdə gerçəkləşdiriyi işlərə ona görə imza ata bildi ki, burada da inandığı böyük məfkurə yoluna – "əməl, əməl, əməl" çağırışına sadıq qaldı.

Ədəbiyyat / References

1. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1957
2. Məmmədov, Ə. Azərbaycan uşaq ədəbiyyatı ("Dəbistan", "Rəhbər" və "Məktəb" jurnalları əsasında). Bakı: 1977.
3. Məhəmmədov, Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqlər. Bakı: 1983
4. Mirza Ələkbər Sabir. Hophopnamə. Bakı: Yaziçı, 1980
5. Vəlixanov, N. Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafı. Bakı: Elm, 1983.
6. Qənizadə, S.M. Seçilmiş əsərləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1965.

Мирза Алекбер Сабир и детская литература

Эльнара Акимова

Доктор филологических наук

Институт литературы имени Низами НАНА. Азербайджан.

E-mail: akimovaelnara@mail.ru

Резюме. В статье говорится о стихах на детскую тему в творчестве великого азербайджанского поэта-сатирика XX века Мирзы Алекбера Сабира. Его стихи, опубликованные в журналах «Дебистан» и «Рахбар», просветительская миссия, составленные им первые учебники на родном языке и книги для чтения определены на основе конкретных фактов и служат примером его самоутверженной деятельности. Высокий поэтический талант Сабира, глубокое знание детской психологии, простой и понятный язык стихов, представляют классическую детскую литературу как продукт краткого и целостного сюжета и сегодня занимают достойное место в учебниках для средней школы. Очень важно было бы выявить деятельность великого поэта в развитии детской литературы в следующих двух направлениях: исследования роли составления учебников и нюансах творческих особенностей его поэзии.

Ключевые слова: XX век, детская литература, просвещение, учебник, стихотворение, морально-нравственные вопросы